



XALQ QƏZETİ

№ 41 (29013) 20 fevral 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələr reallaşdırılıb

Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətililik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib



Prezident İlham Əliyev Azərbaycan infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü dedi.

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətililik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyi qəbul edib.**

Henrik Hololey dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi

dəyərləndirdi. Avropa Komissiyasının Hərəkətililik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf

proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğuladı. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd etdi.

AZƏRTAC

Azərbaycan ilə Türkiyə bu gün dünyada bir-birinə ən yaxın ölkələrdir

Prezident İlham Əliyev Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Türkiyə–Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il

F.R.Şəfiyevin Azərbaycan Respublikasının Çex Respublikasında fəvqəladə və səlahiyyətli səfəri vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fəvqəladə və səlahiyyətli səfəri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çat-

dırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir;

2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il



Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycan səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Türkiyənin bu gün dünyada bir-birinə ən yaxın ölkələr olduğunu deyən Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin dostluğumuzun daha da möhkəmlənməsi və iş birliyi üçün yeni sahələrin müəyyən edilməsi baxımından önəmli olduğunu dedi. Keçən il Rəcəb Tayyib Ərdoğanla həm Türkiyədə, həm Azərbaycanda

və eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Türkiyə Prezidentinin iştirakı ilə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin təntənəli keçirdi dostluq və qardaşlıq bayramı kimi dəyərləndirdi. Prezident İlham Əliyev ötən ilin ölkələrimiz üçün eyni zamanda önəmli enerji layihələri olan TANAP-ın və “STAR” neft emalı zavodunun açılışı ilə də yadda qaldığını dedi.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımin nümayəndə heyətini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, Türkiyə Respublikasının Prezidenti

ehtiramla xatırladı. Türkiyəli qonaq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb və sürətli inkişafa nail olub. O, rəhbərlik etdiyi Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC



Transregional qaz layihələrinin reallaşdırılması Azərbaycanı daha güclü edəcəkdir

» 2



Regionların sosial-iqtisadi inkişafı dövlətin qüdrətlənməsinə xidmət edir

» 4



PREZİDENT İLHAM ƏLİYEV: Bundan sonra da ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir

» 5



Türkiyədən Suriyaya 310 min qaçqın qayıdıb

» 12

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.

Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafələrini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə proseduru və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinasiylarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırılığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

2. Bu Fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfii olduqda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadıqı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırılığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin;

3.2. bu Fərmanın 5.3-cü bəndində verilmiş tapşırığın icrasını nəzərdə saxlasın və Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlərə əsasən, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq:

4.1. istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin etsinlər;

4.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet sahifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun müəmmədi yenilənməsini təmin etsinlər;

4.3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq:

5.1. çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı onların döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərsin;

5.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin;

5.3. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin.

6. Yerli icra hakimiyyəti orqanları bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan rəy onlara təqdim edildiyi hallarda həmin rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərsinlər.

7. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq:

7.1. çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırılıq baxımından aqlaşdırılmasını təmin etməklə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərsinlər;

7.2. istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bu Fərmanın icrasını ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

9. Bu Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il

Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Rəşad Məmmədqulu oğlu Mahmudov, Elşən Məmmədhanifə oğlu Musayev və Cavid Həmid oğlu Osma-

nov komitənin üzvləri seçilsinlər.

2. Adil Abış oğlu Əliyev və Rəuf Asif oğlu Əliyev komitənin üzvlüyündən çıxarılınsınlar.

O.ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 19 fevral 2019-cu il

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir



□ **Fevralın 19-da Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası başlayıb.**

Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov iclasın açılışında deyib ki, Xəzər dənizi üzrə tarixi səmimiyyət bir neçə ay sonra tərəflər işləri davam etdirirlər. İrəliləyiş var, bir neçə dəyişiklik olub və bunları işçi qrupunun ilk iclasında müzakirə edəcəyik. Ölkələr regionda sabitliyi təmin edən sənəd imza-

layıb. Xəzər hövzəsindəki bu sabitlik bütün dünya üçün nümünə ola bilər.

X.Xələfov qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur. Məhz buna görə də Xəzər dənizində dair Konvensiyanın imzalanması mümkün oldu. O bildirib ki, Konvensiyanın mexanizmi kimi yüksək

səviyyəli işçi qrupu hövzə ölkələrini maraqlandıran məsələlərə bağlı işlərini davam etdirəcəklər. Konvensiyada Xəzər sabitlik dənizi elan edilib və biz bu statusu qorumaq və möhkəmləndirməliyik.

Bildirilib ki, iclas zamanı iştirakçılar, ilk növbədə, işçi qrupunun iş prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsi məsələsini müzakirə edəcəklər. Həmçinin Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq.

Qeyd edək ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və beşinci Xəzər Zirvə toplantısının Kommünikasiya qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beşərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb.

Iclas işini fevralın 20-də davam etdirəcək.

AZƏRTAC

□ **Beynəlxalq iqtisadi əlaqələrin inkişafına təkan verəcək böyük layihələrin reallaşmasına öz töhfəsini əsirgəməyən Azərbaycan Avropanın enerji təminatında mövqeyini gücləndirməkdədir. Xüsusilə də Avropa ilə Asiyayı birləşdirən əlverişli geostrateji mövqedə yerləşməsi və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionlararası iqtisadi əlaqələrin yaradılması və gücləndirilməsi baxımından geosiyasi və geoqiyasadi çəkisini də artırır. “Cənub Qaz Dəhlizi” layihəsinin inşasının istismara verilməsindən sonra isə Azərbaycanla “Köhnə dünya” arasında strateji siyasi-iqtisadi bağların daha da möhkəmlənməyəyi şübhə doğurmur.**

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək. Toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş dövlətlərin, eləcə də digər ölkələrin nümayəndələri, layihənin səhmdarlarının və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirakı

investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturunu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzüvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib

birgə sayələri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanistan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsiplial razılaşmalar əldə olunmuş və layihənin reallaşdırılmasına başlanılmışdır. Yüksək strateji əhəmiyyətli infrastruktur layihəsi kimi qiymətləndirilən Cənub Qaz Dəhlizinin istismara verilməsi Avropanın enerji təminatında Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə



rakı nəzərdə tutulur. Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger də toplantıda iştirak edəcək. Bundan başqa, iclasa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, eləcə də ABŞ, layihə üzvü 7 ölkə, Balkan ölkələrinin yüksək səviyyəli hökumət nümayəndələri, iştirakçı şirkətlər və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxsləri də qatılacaqlar.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilmişdir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə Azərbaycan irəli sürmüşdü. Belə bir təşəbbüsün irəli sürülməsində əsas məqsəd layihədə iştirak edən tərəflərin səylərini əlaqələndirməkdən ibarət olmuşdu. Bu əməkdaşlıq formatı artıq özünü doğrultmuşdur. Belə ki, keçirilmiş toplantılar çərçivəsində aparılmış müzakirələr və qəbul olunmuş qərarlar “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla davam etdirilməsinə geniş zəmin yaratmışdır.

Ünvanıylə, Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtdakı olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir qurumdur. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi ilə layihələndirilmişdir ki, gələcəkdə mümkün əlavə qaz həcmələrinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən il keçirilmiş dördüncü toplantısındakı çıxışında bununla bağlı belə açıqlama vermişdi: “Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq

çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır”.

Xatırladaq ki, ötən il may ayının 29-da rəsmi, siyasi və işgüzar dairələri təmsil edən çoxlu sayda xarici nümayəndələrin iştirakı ilə keçirilmiş Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev CQD-nin siyasi, iqtisadi, geosiyasi və enerji təhlükəsizliyi aspektlərində verdiyi töhfəni dolğun şəkildə ifadə etmişdi. Ölkə başçısı bu dəhlizin Azərbaycanın ardıcıl və uzunmüddətli xarici siyasətinin birbaşa nəticəsi olduğunu vurğulamışdı. Nötində Prezident İlham Əliyev belə bir məqamı da öne çəkmişdi ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə bəhrəni şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi əhəmiyyəti ilə yanaşı, dünyəvi əhəmiyyəti də göz önündə çəkir. Burada, şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Belə ki, “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək”. Qeyd etmək yerinə düşər ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3500 kilometrən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Xatırladaq ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzər dənizindən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat – strateji enerji əməkdaşlığına dair memorandum imzalamış və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılmışdı. Bunun ardınca 2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri sistemində dair saziş, 2013-cü ildə isə Trans Adriatik Boru Xətti (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanmışdı. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etmişdir. Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə

artır. Bu faktı Azərbaycanın təkcə enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə olması yox, həm də bunları hasil edən dövlət olması da təsdiqləyir. Dünyanın aparıcı ölkələrinin lider və hökumət başçıları, eləcə də tanınmış siyasi mütəxəssisləri Azərbaycanın Avropa üçün çox əhəmiyyətli ölkə olması barədə fikirlər səsləndirirlər. Ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində iş adamları ilə görüşündə Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel bildirmişdi ki, Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Qeyd etmək vacibdir ki, hazırda Avropa İttifaqı neftin 82 faizini, qazın 57 faizini idxal edir və bu göstəricilərə görə o, dünyada ilk yeri tutur. Hesablamalara görə, 2030-cu ilədək Avropa İttifaqının qaz tələbatı 700 milyard kubmetrədək artacaq. Digər tərəfdən, bu tələbatın idxal hesabına ödənməsi də getdikcə artacaqdır. Belə bir perspektiv fonunda Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməsi çox böyük strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Xəzər dənizinin təbii qaz ehtiyatları hazırda “Köhnə dünya” üçün alternativlik baxımından yeganə mənbə olaraq qalır, o zaman “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının həyati əhəmiyyət daşıması barədə deyilənlər həqiqəti əks etdirir. Buna görə də, təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək Yolu rolunu oynayan vasitə kimi qəbul edilir.

Bir sözlə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Ən əsası, bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Bundan başqa, bu transregional qaz layihələrinin reallaşdırılması ölkənin global iqtisadiyyatda mövqeyini daha da gücləndirilməsinə müsbət təsir göstərəcək və Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü çoxaspektli enerji siyasəti də məhz bu reallıqları özündə əhətiə edir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”





Milli Məclisin plenar iclasında 27 məsələyə baxılıb

□ **Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib.**

Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Gündəliyin təsdiqindən sonra parlamentin gəncər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında qərar müzakirə olunub. Dəyişikliyə əsasən Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanov komitənin üzvləri seçilib. Adil Əliyev və Rauf Əliyev komitənin üzvlüyündən çıxarılıb.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan "Kitabxana işi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədilə hazırlanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək və Cəzaların İcrası məcləslərində dəyişiklik edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında" Qanunda edilən dəyişiklikləri üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən, "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Komitə sədri "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" qanunlarda nəzərdə tutulan dəyişikliklərin də eyni məqsədlə edildiyini diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Dövlət

gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında" qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Sonra Əli Hüseynli "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib.

"Əmanətlərin tam sığortalanması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi adicəkilən qanunun qüvvəsinin (əmanətlərin tam sığortalanmasının) daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Qanun 2016-cı il martın 4-dən qüvvədədir və onun qüvvədəolma müddəti 2019-cu il martın 4-də bitirdi. Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhəlinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

Komitə sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb. Sonra İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Üzümçülük və şərabçılıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Daha sonra "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi müzakirə edilib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda, Cəzaların İcrası və İnzibati Xətlər məcləslərində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Komitə sədri Əli Hüseynli "Vəkillər və vəkiliyyət fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. Qeyd edilib ki, dəyişikliklər vəkiliyyət fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyır. Əli Hüseynli, həmçinin İnzibati Xətlər Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib.

İclasda "Reklam haqqında" Qanuna ikinci oxunuşda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Qeyd olunub ki, təklif edilən dəyişikliklər reklam qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyən edir.

Gəncər və idman komitəsinin sədri Ülvi Quliyev "Gəncər siyasəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunub.

İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda

təqdim edən Əli Hüseynli bildirib ki, dəyişikliklər "Daşınar əmlakın yüklülməyi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunun icrası ilə əlaqədar təklif edilir.

İclasda Mülki Prosessual Məcəlləsində və "İpoteka haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb. Bildirib ki, qanun layihəsi dəyişiklişdirmə xarakterli düzəlişləri nəzərdə tutur.

Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Ziyad Səmədzadə "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərək deyib ki, qanun layihəsi telekommunikasiya operatoru (mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi və fiziki şəxs) üçün yeni vəzifələrin müəyyən edilməsini nəzərdə tutur.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Ümumi təhsil haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihələri müzakirə olunaraq qəbul edilib.

Bununla da Milli Məclis işini başa çatdırıb.

AZƏRTAC

Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib



□ **Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) əməkdaşlığının prioritetləri müzakirə olunub.**

Komitədən AZƏRTAC-a bildirilib ki, fevralın 19-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb. Görüşdə 2019-cu ildə UNICEF tərəfindən ölkəmizdə həyata keçirilməsi planlaşdırılan əməkdaşlıq proqramı və Dövlət Statistika Komitəsi ilə UNICEF arasında iktirəfi əlaqələrin inkişafına dair məsələlər müzakirə edilib.

Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl islahatların nəticəsi olaraq əldə olunan yüksək iqtisadi artımın özünü statistik göstəricilərdə göstərdiyini diqqətə çatdırıb. Komitə sədri milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər,

uğurla icra edilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Azərbaycan hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı" çərçivəsində 2018-2019-cu illəri əhatə edən dövr üçün birgə İş Planı" imzalanıb.

E. Karvardin isə qeyd edib ki, UNICEF Azərbaycanın dövlət qurumları, həmçinin Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq edir. O, Azərbaycan hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edib.

Görüşdə Dövlət Statistika Komitəsi ilə UNICEF arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

□ **Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.**

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Perviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır

İnkişaf Bankının davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib.

Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən N. Parşad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan P. Şahbazov deyib ki, bu layihələr bərpaolunan enerjiden geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edilir.

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpaolunan enerjiden istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.

Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır



□ **Azərbaycanla Asiya İnkişaf Bankının energetika sahəsində əməkdaşlığı müzakirə olunub.**

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Perviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Azərbaycanla Asiya İnkişaf Bankı arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib.

Energetika naziri ölkənin bərpaolunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpaolunan

enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, xarici şirkətlər ölkəmizdə bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün əlverişli mühitin yaradılması vacibdir.

A. Barqava bərpaolunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, bərpaolunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisindən istifadə, eləcə də enerji səmərəliliyi üzrə layihələrdə iştirak bankın diqqətindədir. Bank bu məqsədlə həyata keçiriləcək layihələrə texniki və maliyyə dəstəyi göstərməyə hazırdır.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

□ **Avropa Komissiyasının Hərəkətililik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyn başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.**



İclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sistemində inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir: "Ölkəmiz Qafqaz regionundan keçən Avropa-Asiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il oktyabrın 30-da istismara verilmis Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsinə təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindəşmalarının həyata keçirilməsində əsas rol oynayacaq".

Nazir qeyd edib ki, hazırda ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir.

R. Quluzadə Xəzər regionunda multimodal daşımanın geniş tətbiqi, dəniz daşımalarının tezəşdirilməsi və həcmnin artırılması üçün yeni bərələr, tankerlərin



alınaraq istifadəyə verildiyini də vurğulayıb.

"Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görüldü. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-in təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görüldür", - deyə nazir bildirib.

R. Quluzadə ölkəmizin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını bildiren nazir ölkə başçısının Sərəncamı ilə "Azərbaycan

Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışdı. O qeyd edib ki, tərəflərlə bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir: "Bu, Avropa İttifaqı səviyyəsində keçirilən yedinci beşə diqqətdir. Biz bu cür yüksək səviyyəli tədbirləri əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox segmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfqlərini və istiqamətlərini müəyyən edəcək".

H. Hololey yüksək səviyyəli dialoq çərçivəsində gələcək əməkdaşlıq aspektlərini də nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə aviya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqlar, Vahid Aviya Məkanı üzrə Saziş layihəsi müzakirə olunub. Bundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Bir şey hamımıza aydındır ki, bizim təhsil sistemimiz global sisteme inteqrasiya edəcək. Xarici faktorların bu sahədə təsiri artacaq, bizdə xarici ali məktəblərin filialları yənə də açılacaq, bizim universitetlər isə xarici rəqiblərlə gərgin mübarizə aparmalı olacaqlar. Deyişliklər çox olacaq. Onda ali məktəbin bu mübarizəyə hazır olduğunu necə müəyyənləşdirmək olar? İlk növbədə, hər bir ali məktəbin güclü və zəif cəhətlərini, imkan və problemlərini nəzərə alan düşünülmüş strateji inkişaf planı olmalıdır. Əgər belə stratejiya yoxdursa, universitet öz mövqeyini təkcə beynəlxalq əməkdaşlıqda deyil, həm də ölkə daxilində itirəcək.

İstisna deyil ki, ali məktəblərin bəzilərini bir neçə ildən sonra bağlanmasın gündəmə gəlsin. Bizi daha çox bir məsələ – təhsil və əmək bazarı arasında uyğunsuzluq narahat edir. Məhz bu işin tənzimlənməsi ali məktəblərimizin müasir statusunu bir daha sübut etmiş olar.

□ **Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.**

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri də yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminatmə səviyyəsi yüksəlib.

Sənayeləşmə siyasəti hazırda uğurla davam etdirilir. Yeni müəssisələr yaradılır, fəaliyyətdə olan istehsal sahələri genişləndirilir. Dövlətimizin başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı deyib: “Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm. Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təmələqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayenin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti”.

Prezident İlham Əliyevin fevralın 18-də iştirak etdiyi yüksəkşixliqlı polietilen zavodunun açılış mərasimində də bu barədə ətraflı danışılıb. Bildirilib ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanı dünya kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavod-

larının təməli qoyulub. Ötən il iyulun 18-də Azərbaycan Prezidentinin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində qurulan polipropilen zavodunun açılışı olub. Artıq yüksəkşixliqlı polietilen zavodu da istismara tam hazırdır.

PREZİDENT İLHAM ƏLİYEV:

Bundan sonra da ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir



likin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəkşixliqlı polietilen istehsal edəcək. Daxili bazarın tələbatı tam ödəniləndən sonra məhsulun izafi qalan 75 faizi Türkiyə və Avropa bazarlarına ixrac olunacaq.

Prezident İlham Əliyev zavodun açılış mərasimində çıxış edərək diqqətə çatdırıb ki, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır: “Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edir-

dik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı ola-

ışlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılması və bu istiqamətdə mühüm tədbirlərin davam etdirilməsi də bunun bariz ifadəsidir.

Xalq-iqtidar vəhdəti sarsılmazdır

Prezident İlham Əliyevin Sumqayıt səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda sakinlərlə görüşü xalq-iqtidar birliyinin əyani təzahürü idi. Xatırladaq ki, dövlətimizin başçısının Azərbaycanı rəhbərlik etdiyi son 15 ildən artıq bir müddətdə möhtəşəm tərəqqi yolu keçən ölkəmizdə dövlətçilik daha da inkişaf edib, respublikamızın siyasi

dövlətə çevirib, respublikamız dünya miqyasında layiqli yer tuta bilib, dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkə kimi tanındı.

Son 15 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, əldə edilən uğurlar barədə daha aydın təsəvvür yaranar. Belə ki, ötən müddətdə ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə yüksəlib, valyuta ehtiyatları 24 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb. Eyni zamanda, 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib, 44 olimpiya mərkəzi yaradılıb, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötürüb.

təməlinə Azərbaycan vətəndaşının maraqları dayanıb. Eyni zamanda, əsas strateji məqsəd, hədəf ölkəmizi daha da gücləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirmək olub.

Ümumiyyətlə, qeyd edilənlər onu göstərir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Cənab Prezidentin dediyi kimi, “bu gün Azərbaycan dünyaya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlinə Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”.

Prezident İlham Əliyevin Sumqayıt səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda sakinlərlə görüşündə də ölkədə vətəndaşların rifah halının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi, insanların qarşılaşdıqları problemlərin həllinə mühüm önəm verildiyi xüsusi vurğulanıb. Dövlətimizin başçısı çıxışında deyib: “Qazlaşdırma – burada qazla problem olmamalıdır, həll edilib. İcməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltmiş idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkdaşlarımızın, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin”.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyi də daim diqqət mərkəzində saxlayır. Respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bunun bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

“Bizim həyət” layihəsi uğurla icra olunur



□ **Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi Nizami rayonunda da uğurla davam etdirilir. Layihə çərçivəsində abadlaşdırılan həyətlərin sayı getdikcə artır. Bu günlərdə abadlaşdırılmış həyətlərin daha biri sakinlərin ixtiyarına verilib. Növbəti yenilənmiş həyət rayonun Bəhrüz Nuriyev küçəsi 39, 41, 46, 51, 53, 55, 55/57, 57 ünvanlarında 2500 nəfərə yaxın sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarının əhatə edir.**

Məlum olduğu kimi, “Bizim həyət” layihəsinin əsas məqsədi Bakının ətraf kənd və qəsəbələrindəki həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti xüsusi diqqət mərkəzində saxlanılıb. Bununla yanaşı, bütün yaş qrupları üzrə uşaqların oynamaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məqsədlə ərazidə 2 mini-futbol meydançası, 2 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün döşəməsinə xüsusi örtük çəkilmiş



əyləncə mərkəzi, 14 yerdə söhbətgah quraşdırılıb və oturacaqlar qoyulub.

Sakinləri daha çox narahat edən problemlərin həlli qarşıya qoyulan əsas vəzifələrdəndir. Onların istək və təklifləri nəzərə alınaraq, abadlaşdırılan həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 800 kvadratmetr yaşıllıq zolağı salınıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları da quraşdırılıb.

Bununla da, layihə çərçivəsində Nizami rayonunda abadlaşdırılan həyətlərin sayı 16-ya çatdırılıb. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi

□ **Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrinin köçürülməsini davam etdirir. Bu məqsədlə fevralın 19-da Sumqayıt şəhərində növbəti püşkatma keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.**

Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər. Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturunu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib.

Bakı və Sumqayıt şəhərlərində hələ də qəzalı bina və tikililərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin ilk



növbədə verilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığının icrası davam etdirilir.

Püşkatmada iştirak edən Qubadlı rayonundan məcburi köçkün Xəyal Məmmədov, Laçın rayonundan Abdulla Ağaməliyev, Ağdam rayonundan Əlvəş Qurbanov, Füzuli rayonundan İkrəm Həziyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla

aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Abşeron rayonu ərazisində 1000

məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançıqları yaradılıb. Burada yeni məktəb və uşaq bağçası da istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Vətəndaş məmnunluğunun təmin edilməsində daha bir nümunə

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının gündəlik qayğı və problemlərinin həllini daim diqqətdə saxlayır, insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması, onların daha yaxşı yaşamasına imkan verən sosial infrastrukturun yaradılması üçün dövlətdən asılı olan bütün tədbirlərə önəm verir.

Dövlət başçısı tərəfindən bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19 fevral 2019-cu il tarixli fərman imzalanması da bunun bariz ifadəsidir.

Fərmanın imzalanması da məqsəd çoxmənzilli binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin edilməsidir. Şübhəsiz ki, bu zaman istismarına icazə verilməsi həmin binaların sakinlərinin mənafeələri, eyni zamanda, ölkəmizdə sosial-yönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsipləri əsas götürülür.

Bu məqamla bağlı sözügedən fərmanda qeyd edilir ki, respublikada əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ona görə də ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına



uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hisssəsi çoxmənzilli yaşayış binalarının tikintisinə istiqamətləndirilir.

Lakin bütün bunlara baxmayaraq, ötən müddət ərzində bezi çoxmənzilli ya-

şayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Təbii ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin çoxmənzilli binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Ona görə də adıçəkilən fərmanda cari il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatın və istismar edilən mənzilləri olan yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib. Bununla əlaqədar müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verilib.

İnayət HÜSEYNOV,
iqtisad elmləri üzrə
fəlsəfə doktoru

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra – 1993-cü ilin ikinci yarısından başlayaraq, hüquqi dövlət quruculuğu prosesində nümunə sayıla biləcək bir yol keçib və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıb. Cəmiyyət həyatının bütün sahələrində demokratik dəyər və prinsiplərin bərqərar olması ölkə qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Əsaslı möhkəm təməllər üzərində qoyulan demokratik təsisatlar, beynəlxalq institutlar son 15 ildə daha da inkişaf etdirilib.

Müxalifətçiliyi düşmənçiliyə çevirmək xəyanətkarlıqdır

Ölkəmizdə bütün azadlıqların təmin edilməsi, insanların öz fikirlərini sərbəst ifadə etmələri, müstəqil mətbuatın fəaliyyəti, azad, ədalətli seçkilərin keçirilməsi, yetişən gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şərait yüksək dəyərləndirilir. Ancaq demokratiyanı anarxiya kimi dərk edən, öz antimirli hərəkətləri ilə müxalifət adına ləkə vuran bir qrup xəyanətkar ölkədə çaşqınlıq, qarşıdurma yaratmaq üçün min bir oyundan çıxır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" sərəlvəli məqaləsində bu barədə ətraflı məlumat verilir.

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi

kimi, son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltməkdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici antiəzərbaycan qüvvələr daha da fəallaşıblar. Bu qüvvələr qrant hesabına hər şeyini qurban verməyə hazır olan xəyanətkarları, həmçinin ölkəmizin daxilindəki "beşinci kolon"u, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar.

Müəllif qeyd edir ki, Əli Kərimlinin xaricdəki internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektiv siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması

da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Dövlət rəsmisi qeyd edir ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir. İrəli sürdüyü və heç bir arquməntə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vaxtla hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamğa çalışır.

Ə.Kərimli gənclərin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsindən ciddi narahatlıq keçirdiyini ört-basdır edə bilmir. Atrıq yetişən gənc nəslin onun yalan vədlərindən təngə gəlib. Ə.Kərimlinin aldadıb yoldan çıxardığı gənclərdən bir vasitə kimi istifadə edərək öz antimirli niyyətlərini reallaşdırmağa cəhd etməsi hər birimizin yaddaşındadır. Bir neçə il bundan əvvəl onun tapşırığı ilə Tbilisidə ermənilərə görüşən bir gəncin sonrakı acı taleyi yaddaşlardan silinməyib.

Məqalədə, həmçinin respublikamızın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu günə qədər AXCP sədrinin antimirli fəaliyyətindən bəhs olunur: "Azərbaycanın müstəqil bir dövlət kimi öz əzəllərini

möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərinə tələtməli keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənafeələrə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir".

Öz maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutan bu xəyanətkar qrup dövlət müstəqilliyimizin bərpasından bu günə qədər daim "maliyyəni verən musiqini də sifariş edər" – deyəli ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də çəkinməyiblər. Sonra isə qazandıqları "təcürbəni" Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar. Hazırda Ə.Kərimli və ətrafı milli dəyər, məfkura və müqəddəratımıza zidd olan ritorikaları ilə Azərbaycanda böyük vüsətlə gerçəkləşən və son zamanlar daha da intensivləşən islahatlara hər addımbaşı kölgə salmağa cəhd edirlər.

Əli Kərimli və ətrafı bu gün cəmiyyətdə müxalifətçiliyi düşmənçiliyə çevirən xəyanətkar kimi qəbul edilir. Antimirli qruplar unutmamalıdır ki, heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan lideri yolundan döndərə bilməz.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Azərbaycanda müasir texnologiyalı müəssisələr yaradılır

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bu və ya digər regionuna səfəri həmişə yeni-yeni müəssisələrin, onunla birlikdə yeni iş yerlərinin açılması ilə müşayiət olunur. Prezidentin bu günlərdə Sumqayıta səfəri də istisna təşkil etmədi. Səfər Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəkixlqli polietilen zavodunun açılışı ilə başa çatdı. Bu mühüm hadisə sumqayıtlıların böyük sevincinə səbəb oldu. Bunu dövlət başçısı ilə görüşə gəlmiş çoxsaylı Sumqayıt sakinlərinin sözlərindən, münasibətindən də görmək olurdu.

Açılışı olmuş müəssisənin işçiləri bildirdilər ki, zavodun tikintisinə başlandıqı vaxtdan Prezident həmişə məsələni diqqətdə saxlayıb, işlərin vaxtında və keyfiyyətlə görülməsinə qayğı göstərmiş. Zavodun təmələqoyma mərasimində və açılışında iştirak edib. Bundan əlavə, zavodda təxminən 500-dən çox yeni iş yeri açılıb. Dövlət başçısı da fəxrle vurğuladı ki, bundan əvvəl karbamid zavodunun açılışında iştirak edib və orada da 500-dən çox iş yeri yaradılıb. Bu iki mühüm əhəmiyyətli müəssisəyə ümumilikdə 1,6 milyard dollar sərmayə qoyulub.

Bundan əlavə, zavodda işləyənlərin böyük əksəriyyəti gənclərdir. Prezident İlham Əliyev onları salamlayaraq

bildirdi ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edilib, müasir sənaye mərkəzi yaradılıb. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir, onların arasında "SOCAR Polymer"-in xüsusi yeri var: "Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanı müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır".



Teymur ZEYNALOV,
iqtisad elmləri üzrə
fəlsəfə doktoru, dosent

Şübhəsiz, bu gün Azərbaycanda belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyətə başlaması ölkədə sənayeləşmənin sürətlə davam etdiyini göstərir. Bu cür müəssisələr həm də Azərbaycan gənclərinin müxtəssis kimi yetişməsinə müstəsna rol oynayır. Azərbaycan gəncləri isə bilirlər ki, ölkə düzgün yoldadır, Azərbaycanın sənaye potensialı bundan sonra da inkişaf edəcək, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məqaləsi ölkədəki ictimai-siyasi durumu dəyərləndirmək baxımından böyük maraq doğurur.

Ölkəmizdə hamı yaxşı bilir ki, Azərbaycan hüquqi dövlətdir və burada istənilən vətəndaşın, o

mitinqlər, küçə yürüşləri keçirərək, ümumiyyətlə nümayişkəranə şəkildə radikal addımlar atmaqla bu sabitliyi

Ölkədə sabitlik istəyən vətəndaşlarımız müxalifətin çağırışlarına məhəl qoymayacaqlar

cümlədən də müxalif fikirlə insanların özünü ifadə etməsi üçün hər cür şərait mövcuddur. Öz fikirlərini ifadə etməyin yollarından biri də mitinqlər və küçə yürüşləridir. Əlbəttə ki, müxalifət mitinq elan etməyə hüququ olan bir kəsimdir. Lakin ölkədə hansısa siyasi proseslərin getmədiyi, ümumiyyətlə, hansısa siyasi kampaniyaların aparılmadığı bir vaxtda hər dəfə mitinq elan edib narahatlıq yaratmasını, əlbəttə ki, anlamaq çətindir.

Bundan əlavə, Azərbaycanda elə bir sabit sistem qurulub ki, bu ölkədə istənilən şəxs özünü güvənli hiss edir. Yəni burada sabitlik hər şeydən öndə gəlir. Belə bir şəraitdə

pozmaq olmaz. Bu baxımdan həmin adamların nə etmək istədiklərini anlamaq bir tərəfdən çətindir, digər tərəfdən isə asandır. Ona görə ki, o adamlar həqiqətən də özlərinin tükəndiklərini fərqləndirirlər. Yeni bilirlər ki, ictimai rəyde yoxdurlar və cəmiyyət artıq onları çoxdan unudub. Azərbaycan siyasi hakimiyyəti ölkədə elə bir şərait yaradıb ki, insanlar azad şəkildə seçim edib öz siyasi mövqelərini müəyyənləşdirə biləblər. Belə bir şəraitdə o adamların, xüsusən də ictimai rəylə manipulyasiya edən şəxslərin unudulması təbiiird. Onlar unudulmaqlarını həzm edə bilmirlər. Ona görə də bu və ya



digər şəkildə gündəmdə qalmaq üçün daxil olmadan belə siyasi aksiyaların anonsunu verirlər. Əlbəttə ki, Azərbaycan cəmiyyəti bunların kimliyini bilir və ölkəmizi Suriyaya, İraqa çevirmək istəyənlərin əsl məqsədlərini hər kəs yaxşı anlayır. İnanıram ki, professor Əli Həsənovun məqaləsi ilə tanış olan hər kəs müxalifətin çağırışlarının hansı məqsədlərə xidmət etdiyini yaxşı anlayacaq və ölkədə sabitlik istəyən vətəndaşlarımız bu çağırışlara məhəl qoymayacaqlar.

İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyaşının dosenti

Prezident növbəti dəfə o minlərlə ailəni sevindirdi



Ancaq indiyədək inşa olunmuş bir çox yaşayış binalarında bəzi işlər müvafiq qanunvericiliyin tələblərinə tam uyğun olmayaraq aparılıb, bu səbəbdən də onların istismarı zamanı Azərbaycan vətəndaşları bir sıra problemlərlə qarşılaşırlar. Son nəticədə isə həmin binaların rəsmiləşdirilməsi mümkün olmur. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti insanların həyat şəraitini və yaşayış səviyyəsini yüksəltmək məqsədilə növbəti humanist addımını atıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində daha bir sənədi – "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı imzaladı. Fərmanda qeyd olunur ki, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hisssəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.

Arxitektura Komitəsi və ya əlaqədar yerli icra hakimiyyəti orqanları 2019-cu il yanvarın 1-dək tikilmiş çoxmənzilli binaları müayinədən keçirərək, öz rəylərini verəcək və göstərilən konkret müddətdə buraxılış şərtlər və çatışmazlıqlar aradan qaldırılacaq. "Azərsu" və "Azərişiq" açıq səhmdar cəmiyyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" istehsalat Birliyi həmin binaların su, işıq və qazla təchizatı istiqamətində öz üzərlərinə düşən vəzifələri icra edəcəklər.

Təbii ki, bütün bu kompleks tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin yaşayışını asanlaşdırmaq üçün atdığı növbəti humanist addım kimi qiymətləndirilir və əhali tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, bu qərar ölkədə dövlət başçısının rəhbərliyi ilə başladılmış və uğurla davam etdirilən gənşimçiyaslı islahatların tərkib hissəsidir. Bu fərmandan yaxın vaxtlarda on minlərlə ailə bəhrlələncək.

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
professoru

2019-cu il xalqımızın və dövlətimizin həyatında uzun illər yadda qalacaq hadisələrlə başladı. İslahatların yeni mərhələsinə start verilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımların atılması da həmin hadisələr sırasındadır. Ancaq Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin artırılması ilə bağlı sərəncamı daha böyük auditoriyada müsbət əks-səda vermişdir. Çünki bu qayğı ölkənin üç aparıcı zümərəsinin – tələbə - gənclər ordusunun, təhsil sektoru əməkdaşlarının və elm ictimaiyyətinin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlət başçısının qayğısı üzərimizə böyük məsuliyyət qoyur

Həmsöhbətimiz olan tələbə-gənclərin hamısı bu addımı alqışlayan fikirlər səsləndirdilər:

Allahverdi MƏMMƏDOV, Dövlət İdarəçilik Akademiyası inzibati-idarəetmə fakültəsinin III kurs tələbəsi, əlaçı:

– Biz Azərbaycan Prezidenti İlham Əliyevin təhsil alan və ya almayan bütün gənclərin himayədarı, qayğı-keşi olduğunuzu çoxdan bilirdik. Üstəlik onu da bildirdik ki, cənab Prezident oxumaq, inkişaf etmək, elmdə və ya ictimai həyatda özünəməxsus karyera qazanmaq istəyən gənclərə böyük qayğı və diqqətlə yanaşır. İndi haqqında söhbət açılan sərəncamlar

da məhz həmin qayğının növbəti təzahürüdür.

Mən həmin qayğı haqqında danışarkən, onu da demək istəyirəm ki, bu diqqət bizi təkcə ruhlandırmadı, həm üzərimizə daha yaxşı oxumaq, ölkə gəncliyini daha yüksək səviyyələrdə təmsil etmək vəzifəsi, məsuliyyəti də qoydu. Əminəm ki, həmin vəzifənin öhdəsindən ləyaqət və bacarıqla gələcəyik.

Ləman MƏSTANOVA, Bakı Dövlət Universiteti sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi:

– Elmi ədəbiyyatdan oxumuşuq ki, hazırda dünya yeni, 4-cü sənaye



inqilabı ərəfəsindədir. Bütün ölkələr və xalqlar çalışırlar ki, onların təhsil alan gəncləri beynəlxalq aləmdə yaranmış intellekt yarışına öz töhfəsini verə bilsinlər. Təbii ki, bunun üçün təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil alanları da, təhsil verənin də sosial-rifah halının yaxşılaşdırılması mühüm şərtidir.

Azərbaycanda 15 ildir ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də gündün reallığıdır, müəllimlərin əmək haqlarının, tələbə və magistrların təqaüdlərinin artırılması da. Əminəm ki, bu sərəncamlar biz tələbələr arasında "daha yaxşı oxumaq" yarışına yeni stimül verəcək.

Mirqiyas QIYASOV, Dövlət Bədən Tərbiiyəsi və İdman Akademiyasının IV kurs tələbəsi, əlaçı:
– Mətbuatda bu sərəncamlar barədə oxuyanda cənab Prezidentin "Biz neft kapitalını insan kapitalına

çevirməlik" – çağırışı yadıma düşdü. Doğrudan da, dövlət başçımız ölkə təhsilinin və elminin inkişafı üçün heç nəyi əsirgəmir.

Mən tələbə idmançımı. Cənab Prezidentin idmana və idmançılara nə qədər qayğı və diqqətlə yanaşdığını canlı şahidiyəm. İndi isə dövlət başçısının təhsil alan gənclərə qayğısının şahidinə çevrilidim. Bu isə o deməkdir ki, hər birimiz öz sahəmizdə dövlətin qayğı və diqqətinə layiqincə cavab verməliyik.

Mən müəllimlərimi də, məşqçilərimi də, idman cəmiyyətimizi də, dövlətimizi də əmin edirəm ki, cənab Prezidentin qayğısına cavab olaraq, Azərbaycan gəncinin üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyəm.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 14-cü ildönümü qeyd edilib



□ **Fevral ayının 18-də Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 14-cü ildönümləri münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin reisi, general-polkovnik Elçin Quliyev iştirak etmişdir.**

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin reisi, general-leytenant Əfqan Nağıyev dənizçi sərhədçilərin Xəzər dənizində dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 14-cü ildönümünü xoş ovqat hissi ilə, yüksək əhval-ruhiyyə, xidmətdə qazanılmış uğurlarla qarşıladığını qeyd etmişdir. Məruzəçi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dəniz sərhədlərimizin mühafizəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlər haqqında ətraflı məruzə etmişdir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin reisi, general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş

Komandan tərəfindən regionumuzda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə qaldırıldığını bildirmişdir.

Müstəqil dövlətimizin bənisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nın icrası üzrə yaradılmış DSX Sahil Mühafizəsinin "Gəmi inşası və təmiri mərkəzi"ndə inşa edilmiş 12 ədəd "Tufan" və "Şahdağ" tipli sərhəd gözetçi gəmilərinə baxış məqsədilə 8 dəfə DSX-nin Sahil Mühafizəsinin bazasında olması dəniz sərhədlərinin mühafizəsi məsələlərinə verilən xüsusi önəmin, bu sahəyə göstərilən ali diqqətin konkret təzahürürlə olması qeyd edilmiş, bu gəmilərin döyüş sularına qatılması sayəsində sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanlarının xeyli genişlənməsi, dəniz

sərhədlərimizin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələr əldə olunması xüsusi vurğulanmışdır.

2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçıları V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın imzalanması dəniz sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratmışdır.

Dövlət Sərhəd Xidmətinin reisi, general-polkovnik Elçin Quliyev Heydər Əliyev ideyalarına sədaqətin əsgərləri olan Azərbaycan sərhədçilərinin Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü xidməti-döyüş fəaliyyətlərində qazanılmış yüksək nailiyyətlərlə qarşılayacağına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını yeni nailiyyətlərlə doğruldacaqlarının əminliyi bildirmişdir.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

"Xalq qəzeti"

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib



□ **Fevralın 19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forum öz işinə başlayıb.**

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə IOTA-yə üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik Məlumat Mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Məlumatları Aktı vasitəsilə əldə edilən əməllərdən daha səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cəbbarov forumda çıxış edərək bildirib ki,

Azərbaycanın vergi administrasiyası vergi inzibatchılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-yə tam hüquqlu üzv olduğu qeyd edən nazir bu təşkilatın vergi sistemini qabaqçıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolunu oynadığını vurğulayıb.

IOTA-nın baş katibi Miqel Silva

Pinto beynəlxalq forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.

Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Forum işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər.

IOTA-nın Katibliyinin nümayəndələri forumun 2018-2019-cu illər üzrə mandati barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartları vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadənin perspektivləri barədə çıxış ediblər. Forum fevralın 21-dək davam edəcək.

qaliblər seçilib: milli rəqslər üzrə ən yaxşı layihə, ən yaxşı ifaçı, ilin musiqi qrupu, musiqi sənəti sahəsində ilin keşfi, ilin aparıcısı, ilin dizayneri, ilin gecə klubu və s.

2012-ci ildən keçirilən "Xəzər mükafatı" festivalı 2015-ci ildən beynəlxalq status alıb.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb



□ **Fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.**

Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavini, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib və "Hunter" layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında gömrük sahəsindəki müasir beynəlxalq norma və standartların ölkəmizdə tətbiq edilməsi və Azərbaycan gömrüyünün dünyanın qabaqçıl gömrük orqanlarının səviyyəsinə çatdırılmasına dair tapşırıqlar müəyyənləşdirdiyini bildiren komitə sədri "Hunter" layihəsinin də bu sahəyə müdüm töhfə verəcəyinə əminliyi ifadə edib.

Səfər Mehdiyev layihənin ikitərəfli əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Avropa təcrübəsinin öyrənilməsi baxımından çox önəm daşdığını və xüsusi risklərin idarə edilməsiə bağlı Azərbaycan gömrüyünə fayda gətirəcəyini bildirib. Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb.

Görüşdən böyük məmnunluq duyduğunu ifadə edən xanım Baronessa

sa Emma Nikolson layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə və Böyük Britaniyanın sərhədxidmətinə təşəkkürünü bildirib, layihənin gələcək əməkdaşlıq üçün münbit şərait yaratdığını vurğulayıb.

Baronessa Emma Nikolson iki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiyini, gömrük sahəsində də belə əməkdaşlığın qurulmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. Azərbaycanda gömrük sahəsində aparılan islahatlardan, qabaqçıl və müasir təcrübələrin ölkəyə gətirilməsindən, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan məmnunluqla bəhs edən Böyük Britaniya hökumətinin nümayəndəsi təbiiq edilən müasir innovativ yeniliklər hesabına Azərbaycan gömrüyünün artıq Avropanın bir sıra gömrük xidmətlərindən irəlidə olduğunu bildirib.

Müasir standartlara uyğun şəkildə qurulan gömrük xidmətinin ölkənin iqtisadi artımına, beynəlxalq ticarətin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıran Baronessa Emma Nikolson bu mənada Azərbaycanın gömrük sahəsində reallaşdırdığı islahatların ölkənin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Britaniya hökumətinin nümayəndəsi Azərbaycanda keçirdiyi rəsmi görüşlərdə ölkənin gələcək inkişaf perspektivləriə bağlı nikbin rəylərin səsləndirildiyini və bu fikri paylaşdığını da diqqətə çatdırıb.

Britaniya rəsmisi "Hunter" layihəsinin qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, sərhədlərin effektiv idarə edilməsinə və səmərəli gömrük nəzarətinin təşkilinə şərait yaradacağını bildirib.

Avropanın ən nüfuzlu aviaşirkətləri tranzit uçuşlar üçün Azərbaycanın hava məkanını seçirlər

□ **Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyn rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.**

Səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair saziş təşkil edir.

Qonaqlar Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı AZAL prezidenti Cahangir Əsgərovlə görüş keçirmişlər. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə etmişlər.

AZAL prezidenti vurğulayıb ki, Azərbaycanın milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən AZAL-ın hava gəmiləri parkına yeni müasir "Boeing-737 MAX" təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10-a çatacaq. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında əlaqədarlıqda olan "Buta Airways" (in əsası qoyulmuşdur. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir "Embraer E-190" təyyarələrindən ibarətdir.

Cahangir Əsgərovun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın ərazisi

elə də böyük deyil, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards"ın ən yüksək – "5 Ulduz" mükafatına layiq görülmüşdür. Bakı Hava Limanı, həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşıdır.

AZAL prezidenti xüsusi vurğulanmışdır ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup "hava azadlığı"). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkə adətən aviadaşıyıcılarda inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasına təmin edəcəkdir.

Qonaqlar qeyd etmişlər ki, qabaqçıl texnologiyaların tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük



təəssürat bəxş etmişdir. Henrik Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkil sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirmişdir.

Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur. Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımalardan özünəməxsus əlaqələndirici qovşağına çevrilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, Avropa Komissiyasının nümayəndə heyəti, həmçinin "Azəraeronaviqasiya" Hava

Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.

Bəyanatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson imzalayıblar.

Sənədə əsasən, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqçıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən "Hunter" layihəsi çərçivəsində imzalanıb. Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur.

Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsi ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsi aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnəşinlər dair İkinci Məlumat (API) və Sərnəşin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

"Xalq qəzeti"

Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən "Xəzər-2019 mükafatı" festivalının qalibləri elan edilib

□ **Həştərxanda hər il keçirilən "Xəzər mükafatı" beynəlxalq gənclik festivalının qaliblərinin mükafatlandırılmasına həsr edilmiş təntənəli mərasim keçirilib.**

"Xəzər mükafatı" festivalı Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov tərəfindən Həştərxan Regional Gənclər Agentliyi və vilayət administrasiyasının dəstəyi ilə 2012-ci ildə təsis edilib.

Bu ilki festivalda Moskva, Dağıstan və Kalmık Respublikasının

nümayəndələri, habelə Xəzəryanı dövlətlərdən qonaqlar iştirak ediblər. Festivalda iştirak etmək üçün 300-dən çox müraciət daxil olub. Xüsusi komissiya həmin müraciətlərdən təqribən 120 nominant seçib. Qaliblər "Astraxan FM" xəbər portalının saytında ümumi onlayn-səsvermə yolu ilə müəyyən edilib. Festivalda 31 nominasiya üzrə

"Xalq qəzeti"

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər

□ **Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Prezident İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına parlamentlərarası dostluq qruplarının töhfə verdiyini söyləyən deputat bu xüsusda qarşılıqlı səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

Elmar Məmmədov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də

parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, deputatlar arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.



□ **Hər dəfə Xocalı soyqırımı hadisələrinə həsr olunmuş rəsm və heykəltəraşlıq əsərlərinin qarşısında dayananda istər-istəməz bir sual məni çox düşündürür: Görəsən, bu əsərlərin müəllifləri onların üzərində işləyərkən keçirdikləri hisslərə necə tab gətirirlər? Ağırdır, bu faciəni sənətə getirmək. Mən rəssamların çoxu ilə bu mövzuda söhbətlər etmişəm. Deyirlər, belə əsərləri tamamlayana qədər bütün varlığın sarsılır. Gecələr gözünə yuxu da gəlmir. Bilmirsən, əsərinə kimi qəhrəman seçəsən, qocanı, qadını, uşağı. Çünki Xocalının şəhidləri arasında əksəriyyəti elə onlardır.**

Bəli, rəssamlarımızın əsərlərində onların ruhu yaşayır. Bu tablolarla onlar təxəyyüllərində canlandırdıqları Xocalı faciəsinin bədii mənzərəsini yaradıblar. Rənglər başqa olsa da, məzmun və ideya məlumdur. Bu xalqın övdələri günahsız qurbanlar oldular. Bu gün rəssamlarımızın yüzlərlə əsərlərində Xocalı soyqırımının ürək dağılayan motivləri var.

Azərbaycan Milli İncəsənət Muzeyində onun fərdi sərgisi keçirildi. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada rəssamın 50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi. "25 fevral

Natiq Fərəcullazadənin "Şəhid özündə", "Ruhların gəzintisi" və "Xeyir və Şər", Namiq Məmmədovun "Faciə", "Qaçan qadınlar" və Telman Abbasovun "Ana harayı" tablolarında düşməne nifrət, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırsınız.

Rəhman Şixaliyevin "Şəhər dramı", İsmayıl İsmayilovun "Mübariz", Dadaş Məmmədovun "Xocalı soyqırımı", Bayram Qasımخانının "Təcavüz" və "Faciələrimiz", Etibar Aslanovun "Şəhərin son günü" və Vüqar İsmayilovun "Xocalı faciəsi" lövhələrinin leytmotivində isə baş vermiş dəhşətli hadisənin ölçüyəgəlməz



Rənglərin və daşların QAN yaddaşı




İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın həmin mövzuda silsilə işlərini, xüsusilə "Xocalı" əsərini qeyd etməliyik. Sinəsinə düşmənin xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.

Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuş "Bax, gör, unutma!" qrafik silsiləsində şəhidlərin xatirələri əsasında yaradılan Xocalı qətləmi ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun "Xatirə", Adil Rüstəmovun "Rənglərin kədər səsi, Qarabağ şikəstəsi..." qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət "Qarabağ" silsiləsində də Xocalı ağrıları özünün yaddaqaalan ifadəsini tapıb.

Rəssamlardan Mayis Əliyevin "Haray" və "Xocalıya ithaf", Cəmil Quliyevin "Xocalı", Abdulla Ələkbərovun "Qarabağın sabahı", Səbuhi Məmmədovun "Yaralı ana", "Dəhşət" və "Ayrılıq", Sabir Çopuroğlunun "Xocalı harayı", Rövşən Məmmədovun "Torpağın harayı" və "O qan yerdə qalmaz", Vüqar Quliyevin "Sönmüş ocaq" və s. əsərlərində faciənin ayrı-ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli bədii-psixoloji qaynağa çevrilməmişlər.

Mərhum fırça ustası Nazim Məmmədov (1934-2004) ağır xəstə olmasına baxmayaraq, Xocalı faciəsinə dərhal və davamlı münasibət bildiren sənətkarlarımızdan olub. Yadımdadır 2002-ci ildə R.Mustafayev adına

gecəsi", "Xocalı Qavroşu", "Oğul anası", "Mən yetim qaldım", "Ailə əsirlikdə", "Əlif Hacıyevin son düşüü", "Xocalı od içində", "Erməni əsirliyində", "Köməksiz Xocalı", "Ata, oğul, ər! Bizi xilas edin!" və s. lövhələri insanları duyğulandıran



həmin sərginin mənə-məzmununu əks etdirən və erməni vəhşiliyini ifşa edən nümunələr idi. Rəssam sərgidən sonra faciənin ən önəmli məqamlarını özündə əks etdirən bütün əsərləri muzeyə hədiyyə etdi. Öz yaradıcılığında Qarabağ müharibəsinin bədiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq əsərlərində də hadisəyə real-rəmzi münasibət duyulmaqdadır.

Fikrət İbrahimovun "Gələcək naminə", Aydın Tağıyevin "Qaçqınlar", Qafar Sarıvəlinin "Haray", "Bu qan yerdə qalmaz" və "Olacaq mı bu kədərli dağıdın?",

verilib. Fuad Cəfərovun "Ağrı", Zakir Əhmədovun "Xocalısız qocalar" və Natiq Əliyevin "Yaralı" kompozisiyalarında isə daha çox obrazların psixoloji yaşantıları qabardılıb.

Bir sıra xarici ölkələrdə də Xocalı soyqırımına abidələr ucaldılmışdır. Hollandiyada, Almaniya, Meksikada, Türkiyənin bir neçə şəhərində belə abidələr var.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"


Ankarada Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

□ **Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub.**

Görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikaı yüksək dəyərləndirilib.

Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara



Azərbaycan Tibb Universitetinin yeni tədris mərkəzinin açılışı olub

□ **Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni tədris mərkəzinin açılışı olub. Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.**

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhiyyə nazirinə mərkəzin insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə yeni layihə əsasında yenidən qurularaq innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Bildirilib ki, mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgilərini daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb.

Yeni tədris mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildiren Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük



nəzdində fəaliyyətini davam etdirib. Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşib, 1949-cu ildə isə tikintisi hələ tamamlanmayan



əhəmiyyət daşıdığını qeyd edib. İnsan anatomiyası kafedrasının Azərbaycan Tibb Universitetinin ən əsas kafedralarından biri olduğunu diqqətə çatdıraraq nazir tələbəlik illərindəki xatirələrini bölüşərək müasir dövrdə tibb təhsili sahəsindəki ciddi irəliləyişlərdən də danışılıb.

Universitetin rektoru, professor Gəray Gəraybəyli yeni tədris mərkəzi, o cümlədən Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə nazir və mərasim iştirakçlarına ətraflı məlumat verib.

Daha sonra kafedranın müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni tədris mərkəzinin planları haqqında danışılıb.

O qeyd edib ki, Azərbaycandakı tədris müəssisələrindən yalnız bu mərkəzdə kremasiya sobası yerləşir. Əsasən aşağı kurs tələbələri üçün nəzərdə tutulan tədris mərkəzindən Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi iş işləyən gənclər və rezidentlər də istifadə edə bilərlər.

Qeyd edək ki, fevralın 18-də Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasından 100 il ötüb. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Cəmiyyətinin ilk ən böyük fakültəsi olan tibb fakültəsi nəzdində yaradılıb. 1930-cu il mayın 9-da bu fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun

və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni dördmərtəbəli binaya qismən köçürülmə başlanıb. 1953-cü ildə köçürülmə bütöv şəkildə başa çatdırılıb. Elə həmin ildən bu vaxtadək demək olar ki, kafedrada əsaslı təmir-bərpa işləri aparılmayıb.

Hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması isə həmin kafedranın 100 illik yubileyinə ərmeğan edilən ən böyük töhfədir.

Əli ASAYEV: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik

□ **Fevralın 14-də Moskvada, "Neolit" kafesində baş vermiş insident zamanı həlak olanların ailələrinə xalqın adından və şəxsən öz adımdan başsağlığı verirəm və zərər çəkmiş insanların tezliklə sağlamlarını arzu edirəm. Bizi sarsıdan bu insident xalqlarımız arasında əsrlərin dərinliyindən qaynaqlanan dostluğun pozulmasına maraqlı olan üçüncü şəxslər tərəfindən provokasiyadır.**

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanda çəçen xalqının nümayəndəsi Əli Asayev bildirib.

O deyib ki, bizi dinlə bərabər, əsas əcdadlarımız tərəfindən qoyulmuş mədəni və əxlaqi dəyərlər birləşdirir. Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-

birimizi dəstəkləmişik. Buna görə də bütün dünyada özümüzü bir region-dan olan qardaşlar kimi təqdim edirik.

Ə.Asayev deyib: "Moskvada baş vermiş və mədəni-əxlaqi dəyərlərini itirmiş ayrı-ayrı şəxslərin yaramaz hərəkətlərinə gətirib çıxarmış son hadisə Azərbaycan ərazisində yaşayan çəçen diasporunu son dərəcə

hiddətləndirib. Onlar unudublar ki, müsəlman və əslən Qafqazdan olduqları üçün ilk növbədə, öz xalqlarının maraqlarını güdməlidirlər. Axı qafqazlıları həmişə ağsaqqallara, adət-ənənələrinə və köklərinə hörmət etdiklərinə görə qiymətləndiriblər. Xalqın adından indiki gənclərə müraciət edərək demək istəyirəm ki, şəxsi münasibətləri millətlərarası münasibətlər müstəvisinə keçirmək yolverilməzdir. Ümidvarıq ki, belə hadisə bir daha təkrar olunmayacaq. Axı Ulu Öndər Heydər Əliyev başda olmaqla bizim siyasi liderlərimiz həmişə Qafqaz xalqlarını vahid Qafqaz Evinde birləşdirməyə çalışıblar".

Fevralın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib. ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında ali təhsil sahəsində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını Şura üzvlərinin diqqətinə çatdırıb.



ADU-nun kollektivi dövlət başçısına təşəkkür edib

Rektor bildirib ki, möhtərəm Prezidentimiz bu sərəncamla bakalavriatura, magistratura və doktorantura-da təhsil alan insanların ailə şəraitini, ümumi güzəranını yaxşılaşdırmaq istiqamətində çox ciddi və mühüm bir addım atdı: "Cənab Prezident tələbə, magistr və doktorantların təhsilində özünə yer tutan və ya yer tutmağa çalışan bir gənçə verilən qiymətlə yanaşı, eyni zamanda, çox ciddi, ictimai-siyasi bir addımdır. Bu ictimai-siyasi addım təkcə ölkə

daxilində deyil, ölkədən kənarda da Azərbaycandakı daxili ictimai-siyasi mühitin, mənəvi mühitin nə dərəcədə sabit və nə dərəcədə şəffaf olmasını nümayiş etdirir.

Cənab Prezidentin bu kimi sərəncamları göstərir ki, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi inkişaf edir, möhkəmlənir və onun iqtisadi dayaqları hansı şəraitdə olmasından – istər müharibə, istərsə də sülh şəraitindən asılı olmayaraq, bütün iqtisadi möhtəşəmlik Azərbaycan vətəndaşının mənafeyinin yüksəldilməsinə, Azərbaycan

vətəndaşının daha da yaxşı yaşamasına istiqamətləndirilib. Bu, Azərbaycan dövlətinin çox böyük nailiyyətidir. Biz hamımız Elmi Şura adından, o cümlədən universitetin bakalavrları, magistrləri, doktorantları adından cənab Prezidentə təşəkkür edirik.

Təşəkkür edirik ki, Azərbaycan gəncinin, Azərbaycan vətəndaşının vəziyyətinə bu cür münasibət bəslənir və bu, dövlət qayğısının bariz təzahürüdür".

Samirə ƏLİYEVƏ,
"Xalq qəzeti"

Azərbaycanın böyük gələcəyinə hesablanan xaricdə təhsil strategiyası



Azərbaycanın təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının təhsil nazirinin dəvəti ilə bu ölkədə səfərdədir.



Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazir Ceyhun Bayramov səfər çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyində Ankarada təhsil alan azərbaycanlı tələbələrle görüşüb. Təhsil naziri Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, qardaş ölkədə çalışan azərbaycanlılar – professor Həmdullah Mehrabov və doktor Şahin Xankişiyev görüşdə çıxış ediblər.

Türkiyədə keçirəcəyi rəsmi görüşlərdə qardaş ölkələrimiz arasında təhsil sahəsində vəziyyətin və onun perspektivlərinin müzakirə olunacağını vurğulayan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin bütün sahələri üzrə çoxistiqamətli islahatlar aparılır. Çıxışı zamanı Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlərə, aparılan hərtərəfli islahatlara, əldə olunan nailiyyətlərə geniş yer ayıran nazir qeyd edib ki, Azərbaycan

dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, təhsillə bağlı da geniş əməkdaşlıq əlaqələri yaranıb.

Nazir Türkiyə hökuməti tərəfindən nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı gənclərə ayrılan yerlərdə oxuyan gənclərimizin bir qisminin ölkəmizə qayıdaraq cəmiyyətimizin fəal hissəsinə çevrildiyini, digər bir hissəsinin isə Türkiyədə qalaraq öz bilikləri ilə qardaş ölkəyə fayda verdiklərini, eyni zamanda, Vətənimizin maraqlarını qoruduqlarını diqqətə çatdırıb.

Aparılan islahatlar nəticəsində ölkəmizdə ali məktəblərin beynəlxalq təhsil ictimaiyyəti arasında böyük nüfuz qazandıqlarını vurğulayan C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində böyük nailiyyətlər əldə olunduğunu qeyd edərək bildirib ki,

bu strategiya çərçivəsində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaq məqsədilə dünyanın aparıcı ali məktəblərinə göndərilən gənclər dərin biliklər qazanıblar. Bu proqram çərçivəsində ümumilikdə 3558 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Böyük Britaniya və Türkiyə ali məktəblərinə maraq daha çox olub.

Azərbaycanda təhsil sahəsində əldə olunan uğurları milli sərvət kimi dəyərləndirən səfir Xəzər İbrahim Türkiyədə təhsil alan tələbələrə aid məsələlərin Təhsil Nazirliyi tərəfindən operativ qaydada həll edildiyini qeyd edərək bildirib ki, qardaş ölkədə təhsil sistemində çalışan ziyalılarımızın və tələbələrimizin Azərbaycanın və qardaş ölkənin həyatına dair ictimai işlərdə fəallığı ürəkaçandır.

Azərbaycana bağlı diaspor təşkilatları adından iştirakçıları salamlayan professor Həmdullah Mehrabov ümummilli lider

Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ildən başlayaraq Türkiyə ilə təhsil sahəsində əldə olunan səmərəli əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib. Azərbaycan təhsilində əldə olunan uğurların və nailiyyətlərin bu sahədə ölkəmizlə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsirdən danışıq Şahin Xankişiyev diqqətə çatdırıb ki, qardaş ölkədə çalışan azərbaycanlı həkimlər öz vəzifələrini vicdanla yerinə yetirmək üçün həm elmin sirlərinə dərinlən yiyələnir, həm də ictimai fəallığı göstərirlər.

Çıxışlardan sonra nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, çox sayda azərbaycanlı professor, müəllim və tələbə, eləcə də səfirliyimizin əməkdaşları görüşdə iştirak ediblər.

Samirə ƏLİYEVƏ,
"Xalq qəzeti"

ATƏT sədri Azərbaycana səfər edəcək



Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə matbuat konfransında deyib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və İrəvana səfər etməyə hazırlaşırıam. Azərbaycandan və Ermənistandan dəvətim var".

M.Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin

nizamlanması üçün mövcud çərçivələri dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirik. Mən onlarla mütəmadi görüşürəm".

ATƏT sədrinin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra yeni vəziyyət yaranıb: "Gözləntilər bununla bağlıdır. İstərdim, mənim

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistanla səfər edəcək.

səfərim müəyyən etməyə kömək etsin ki, bu mənada nəyi gözləmək olar və hansı nəticələr əldə edilə bilər. Bizim məqsədimiz Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etmək üçün kömək etməkdir".

"Xalq qəzeti"

Türkiyə parlamentinin yeni sədri seçiləcək



Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb. Yeni spiker fevralın 24-də parlamentdə səsvermə yolu ilə seçiləcək. Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq. Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.

B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edir.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

"Xalq qəzeti"

Çinə ötən il 30,5 milyon turist səfər edib



Çinin Mədəniyyət və Turizm Nazirliyi bildirmişdir ki, 2018-ci ildə ölkəyə 30,5 milyon turist gəlmişdir.

Nazirliyin məlumatında bildirilir ki, 2017-ci ilə müqayisədə bu rəqəm 4,7 faiz çoxdur. Bundan əlavə 13 milyon nəfər xarici işgüzar əlaqələr, elmi mübadilə, sərgilərdə, seminarlarda iştirak və digər məqsədlərlə Çində olublar.

Səfər zamanı turistlər 73,1 milyard dollar vəsait

xərcləmişlər. Turist axınına görə ilk yerləri Malayziya, Sinqapur, ABŞ, Cənubi Koreya və Yaponiya tuturlar.

Çin Xalq Respublikası turistlərə 24 saatlıq vizasız tranzit, 53 ölkənin vətəndaşlarına isə 6 günlük vizasız səfər təklif edir. Turistlər səfər müddətində ölkənin mədəni-iqtisadi mərkəzlərində, o cümlədən Pekin, Şanxay, Kunmin, Syamen, Nankin, Sindao, Çendu, Şenyan və digər şəhərlərdə ola bilərlər.

Çinin ada əyaləti Xaynanda turistlərə 30 gün vizasız səfər təklif olunur, müddət başa çatandan sonra uzadıla bilər. Turizm sferasında 80 milyon nəfər işçi çalışır. Ötən il ölkənin turizm sənayesindən gəliri 5,97 trilyon yuan olmuşdur.

"Xalq qəzeti"

İran Avrasiya İttifaqına qoşulmaq niyyətindədir



İran İslam Respublikasının bu il martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian deyib.

R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəməndədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb.

Nazir bildirib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir.

"Qış düşərgəsi" hərbi təlimləri başa çatıb



Estoniya, ABŞ və digər NATO ölkələrinin hərbiçilərinin iştirakı ilə keçirilən "Talvelaager" (Qış düşərgəsi) hərbi təlimləri başa çatıb.

Bu barədə Estoniyanın Müdafiə Qüvvələrindən bildiriblər.

Mayor Mark Qennon deyib: "Hava bizi çox təəccübləndirdi: təlimlərin ilk günlərində şaxta oldu, son günlər isə təlimlər buzların əriməsi şəraitində keçirildi. Bu da öz növbəsində iştirakçılara qışda ən müxtəlif hava


şəraitində istifadə olunan texnikanı mənimsəməyə gözəl imkan verdi".

Qeyd edək ki, təlimlərin ilk mərhələsi fevralın 6-da, ikinci mərhələsi isə fevralın 12-də başlamışdı.

Təlimlərdə Estoniyanın müdafiə qüvvələrinin bölmələri, NATO batalyonu

tərkibindəki Böyük Britaniya və Belçika hərbiçiləri, ABŞ dəniz piyadaları və milli qvardiyaçılar iştirak etmişlər.

İkinci mərhələdə bölmələrin hücumu və müdafiə döyüşləri, pusqu quruluması, maneələri keçilməsi, tibbi yardım göstərilməsi məşq olunmuşdur.



Hindistanda azərbaycanlı alimin kitabının təqdimatı

Bakı. Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zardabli) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.

Konfransda İsmayıl Məmmədov "XV əsrdə Azərbaycan mədəniyyəti" mövzusunda maruzə ilə çıxış etmişdir. 2019-cu il Azərbaycanı Nəsimi ili elan olunduğuna görə alim məruzəsində Nəsiminin yaranıcılığına xüsusi yer ayırmışdır.

Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) kitabının təqdimatı keçirilmişdir. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunmuşdur. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı haqqında geniş məlumat verilmişdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə həqiqətlər tədbir iştirakçıların diqqətinə çatdırılmışdır. Təqdimat mərasimində universitetin rektoru, departament rəhbəri, Hindistanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak etmişlər. Təqdimatın sonunda müəllif çıxış etmiş, universitetin rəhbərliyinə təşəkkür etmişdir. Professor universitetin kitabxanasına kitabları hədiyyə etmişdir.

"Xalq qəzeti"



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə inventarların, təsərrüfat mallarının, avadanlıqların və qazanxana avadanlıqlarına texniki qulluqların göstərilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.
Lot-1. Inventarların satın alınması.
Lot-2. Təsərrüfat mallarının satın alınması.
Lot-3. Avadanlıqların satın alınması.
Lot-4. Avadanlıqlara texniki qulluqların göstərilməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verəcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqı Lot-1 – 150 manat, lot-2 və lot-3 – hər biri 100 manat və lot-4 isə 200 manatdır.

B1. Benefisiar (alan) bank
Adı – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ
01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
M/h – AZ44CTRE
00000000000002458570
VÖEN – 1500426471

D3. Büdcə təsnifatının kodu – 142340
D4. Büdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi), telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfləndə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti),
- dövlət qeydiyyatı haqqında

şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;

- son iki ildə malların (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);

- müvafiq mallar və xidmətlər üzrə mənfəə və uyğunluq sertifikatları.

Tender iştirakçılarının tələb olunan sənədlər 13 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 28 mart 2019-cu il saat 12.00-a qədər İkiqat zərflə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 29 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.

İclasda iddiaçılarının səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər. İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4, telefonlar – 569-95-10, 590-65-31, əlaqələndirici şəxslər – E.Əliyev və V.Məmişev.

**Daxili Qoşunların
tender komissiyası**

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot-1. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən gənclərin iştirakı ilə "Əsgər Bayramı"nın keçirilməsinin satın alınması.
Lot-2. "Şahin" hərbi-idman oyununun respublika final yarışının keçirilməsinin satın alınması.

Lot-3. Bakı-Zaqatala və Bakı-Gəncə marşrutu üzrə "Mən Azərbaycan vətəndaşıyam" adlı təbliğat-təşviqat kampaniyasının keçirilməsinin satın alınması.

Lot-4. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə Ağcabədi və Bərdə rayonlarında təbliğat xarakterli tədbirlərin keçirilməsinin satın alınması.

Lot-5. "Tarixin canlı səhifələri" VII Gənclər Festivalı çərçivəsində digər cari işlərin yerinə yetirilməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas göstəriciləri və maliyyə vəziyyəti.
Prosedura əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 012 465 64 43, 4658416 nömrəli telefona (faks:4658438)

müraciət edə bilərlər (əlaqələndirici şəxs-Rəhimova Günay Rəuf qızına və Məmmədov Əli Elman oğluna). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, Tələbə və tələbə təşkilatları ilə iş sektorundan, Vətənpərvərlik və vətəndaşlıq tərbibəsi sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsniifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi

vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmis arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 7 mart 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 18 mart 2019-cu il saat 18.00-a qədər möhürlənmiş ikitəqat zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçılarının iştirakı ilə 19 mart 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

laboratoriyalar üçün mebel avadanlıqlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.
Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevadan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər.

Təşkilat: "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxs
VÖEN- 1005379691
"Kapital Bank" ASC-nin Mərkəz filiali
VÖEN- 9900003611
H/h- AZ71AIB38090019440419396102

M/h- AZ37NABZ01350100000000001944
Kod- 200026
SWIFTBİK. AIIABZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənfəə və uyğunluq sertifikatları;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmis hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikitəqat zərflərdə 9 aprel 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarnın təklifləri 10 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-in əlzs zalında açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 220 (iki yüz yirmi) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti 140 nömrəli ünvandan (əlaqələndirici şəxs-Tumaxanov İkrəm Cavid oğlundan, telefon- 02338- 5-31-83) ala bilərlər.

Təşkilat- Qusar RIHB-In Qusar ŞİƏD üzrə Nümayəndəliyi

VÖEN-4700044181
H/h- AZ17A11B 32051019444800201148

Qusar YXO
Bank- "Kapital Bank"ın Qusar filiali
Kod- 200480

VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944

S.W.I. F.T- AIIABZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1, forma-2);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövryyəsi) haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçılarının gördükləri analoji işlər haqqında məlumat;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici diləki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəqat zərflərdə 27 mart 2019-cu il saat 18.00-a qədər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar ŞİƏD üzrə Nümayəndəliyinə (ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 140) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 28 mart 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot- 1. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (2-ci mərhələ, tikintinin davamı).

Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar.

-tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;

-müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;

-səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövryyəsi (10,0 milyon manatdan az olmamaq şərti) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük verəcəkdir.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300,00 (üç yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.

Rekvizitlər:
B1. Benefisiar (alan) bank
Beneficiary Bank
Ad/Name DXA
Kodu/Code 210005

VÖEN/INT 1401555071
M/h Corr.Acc. AZ-

41NABZ01360100000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22

B2. Alan müştəri/ Beneficiary
Ad/Name AR Səhiyyə Nazirliyi

HesabAccount № AZ81C-
TRE000000000000002128201

VÖEN/INT 1400049171
Fond - 7, maddə -142340

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikitəqat bağlı zərflərdə 28 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsl və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmayı.

İştirakçılar aşağıdakı sənədləri zərflərdə 14 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığı və gələcəkde davamlı

şəkildə mənfəəti olduğunu nümayiş etdirən sənədlər və auditdən keçirilmiş balans verqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riayzi fərq müsbət olmalıdır.

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.

Tender təkliflərinin təqdiminin son tarixi 28 mart 2019-cu il saat 17.00-dır.

Tenderin açılışı 29 mart 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2019-cu ildə tibb müəssisələri üçün resept blankları formalarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot – 1. Resept blankları formalarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı: cədvəl hər ay müəyyən edilməmiş və 2019-cu il dekabrın 31-nə kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Ş. Nəsirova, telefon- 441-26-03 daxili 141.

Ünvan- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı, M. Mirqasımov küçəsi 1A.

Şəki Subartezian Quyularının İstismarı İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1.Güc transformatorlarının və "KTM-4" şkaflarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəkinin , Qoxmuq kəndində yerləşən Şəki Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- S.Məmmədovdan, telefon- 02424-5-92-65) ala bilərlər.

Təşkilat-Şəki YXO
Şəki SQİİ
H/h- AZ 03 AİB
32051019447000201170

VÖEN- 3000104011 (Şəki SQİİ 3000184841)
Bank- "Kapital Bank"ın Şəki filiali
Kod-200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK AİIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin

olmaması haqqında müvafiq vergi orqanlarından arayıq;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 1 aprel 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 9 aprel 2019-cu il saat 18.00-a qədər Şəki Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 18.00-a qədər Oğuz Suvarma Sistemləri İdarəsi, Oğuz şəhəri, 20 Yanvar küçəsi 5 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 11.00-da Oğuz Suvarma Sistemləri İdarəsi, Oğuz şəhəri, 20 Yanvar küçəsi 5 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

(forma-1, forma-2);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların gördükləri analoji işlər haqqında məlumat;

- iddiaçılar iş qrafikini təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 11 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 18.00-a qədər Qusar Rayon İcra Hakimiyyətinə (ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 134) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

yeterilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayıq;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

-məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

-son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 7 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 mart 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 mart 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-in iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu il üçün mətbəə mallarının satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqı-nı Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

B1. Benefisiar (alan) bank Adı – Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

VÖEN – 1401555071

M/h – AZ41NABZ

0136010000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h – AZ44CTRE

00000000000002458570

VÖEN – 1500426471

D3. Büdcə təsnifatının kodu – 142340

D4. Büdcə səviyyəsinin kodu – 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvani, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsl);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayıq;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

Şəki Şəhər İcra Hakimiyyəti

2019-cu ildə Şəkidə aparılacaq abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Lot – 1. Abadlıq işlərinin satınalınması.

Lot - 2. Yolların əsaslı təmiri işlərinin satınalınması.

Lot - 3. Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə qalmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayıq;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat.

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

Tikinti işləri ilin sonunadək yerinə yetirilib başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçılar 50 (əli) manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu 2019-cu il martın 4-dən tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat Şəki Y.X.O

H/h- AZ03AİB32051019447000201170

VÖEN- 3000104011

VÖEN- 3000072051-İcra Hakimiyyəti

Bank- "Kapital Bank"ın Şəki filiali

Kod- 200703

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

S.W.I.F.T.BIK-AİIBAZ2x

Qusar Suvarma Sistemləri İdarəsi

2019-cu ildə görülməç cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması (maddə-221320).

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 130 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, Cingiz Qurbanov küçəsi 21-a nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-M.Əzizovdan, telefon -0318-5-54-08) ala bilərlər.

Təşkilat -Qusar SSI

Bank rekvizitləri

VÖEN-4700132701

" Kapital Bank"ın Qusar filiali

Kod-200480

VÖEN-9900003611

M/h-

AZ37NABZ01350100000000001944

SWIFT BIK-AİIBAZ2X

H/h-AZ17AİIB32051019444800201148

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub -olmaması haqqında müvafiq vergi orqanından arayıq;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilməsi surəti).

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;

- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);

- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 11 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 27 mart 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsl və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.

Tender zərflərinin açılış proseduru 28 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan – Bakı şəhəri, Q.Musabəyov küçəsi 4.

Telefonlar – 569-95-10, 590-65-28, əlaqələndirici şəxslər – E.Əliyev və R.Əliyev.

Tender komissiyası

Oğuz Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot -1. Mexanizmlər üçün sürtükl materialların satınalınması.

Lot-2.Əsaslı təmir işlərinin görülməsi üçün mal-materialların satınalınması və

Daşğıl kendini daşqın və sel sularından mühafizə edən daş-beton bəndinin əsaslı təmiri işlərinin yerinə yetirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 60 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri 20 Yanvar küçəsi 5 nömrəli (əlaqələndirici şəxs - Əzizov Teymur Rüstəm oğlundan, telefon -0242153256) ünvandan ala bilərlər.

Təşkilat-Oğuz SSI

H/h- AZ66 AİB 32051019446800201168

VÖEN- 6600073211

Bank- "Kapital Bank"ın Oğuz Rayon filiali

Kod- 200684

VÖEN- 9900003611

M/h- AZ37NABZ

0135

Xarici xəbərlər

Rusiya

Yeni dron təqdim olunub

"Kalaşnikov" firması yeni model pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Bildirilir ki, Əbu-Dabidə keçirilən İDEX-2019 Silah və Hərbi Ləvazimatlar sergisində təqdim edilən dronun əsas özəlliyi kamikadze hücumlarında geniş istifadə edilən üstünlüklərə malik olmasıdır. Yeni PUA 3 kiloqram bomba daşımaq imkanına malikdir. Saatda 130 kilometr sürətlə hərəkət edən dron 30 dəqiqə havada qalır.

Xəbəri RIA "Novosti" verib.



Yeni Zelandiya

Vergilər artırılır



Yeni Zelandiya hökuməti "Google" və "Facebook" şirkətləri üçün vergiləri artırır. Bu şirkətlərin ölkədə böyük pullar qazandıqları, lakin büdcəyə daha az vəsait ödədikləri bildirilir. Baş nazir

Casinda Arden deyib ki, hökumət bu şirkətlərə Yeni Zelandiyada əldə etdikləri gəlirlərinin 2-3 faizi həcmində vergi təbiiq etmək istəyir.

Xəbəri "Associated Press" verib.

Çin

Ən yaxşı smartfon


"Business Insider" nəşri dünyanın 20 ən yaxşı smartfonunun siyahısını tərtib edib. Nəşrin versiyasına əsasən, birinci yeri Çinin "One Plus 6T" tutub. İkinci pillədə "Apple" şirkətinin "iPhone XR" modelidir. İlk üçlükdə "Google Pixel 3" və "Pixel 3 XL" smartfonları qərarlaşıb.

Məlumatı "Life.ru" yayıb.



Böyük Britaniya

"Breksit"in mənfi cəhətləri



Böyük Britaniyanın ən zəngin iş adamı Ceyms Ratkliff "Breksit" səbəbindən bütün kapitalını Monakoya daşımaq qərarı verib. Milyardərin bu addımı

ölkə üçün 4 milyard funt-sterlinq vergi itkisi hesab olunur. Onun sərvəti 21 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edilir ki, onun kimi milyardərlərin gedişi vergi itkisi baxımından ölkə iqtisadiyyatına ciddi zərər verəcək.

Xəbəri "The Sun" verib.

Fransa

Veratti ildə 10 milyon avro maaş alacaq

"Paris Sen-Jermen" (PSJ) klubu Marko Veratti ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Bildirilir ki, 26 yaşlı italyalı yarımmüdafiəçi PSJ ilə 2024-cü ilədək yeni müqavilə imzalayacaq.

Yeni müqaviləyə əsasən, Veratti ildə 10 milyon avro qazanacaq.

Xəbəri "Futbolhd.ru" verib.



Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Türkiyədən Suriyaya 310 min qaçqın qayıdıb

□ **Türkiyənin daxili işlər naziri Süleyman Soylu Suriyanın şimalındakı vəziyyəti şərh edərkən deyib ki, suriyalı qaçqınların bir qismi artıq vətənlərinə qayıdıblar. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

Nazir qeyd edib ki, Türkiyə ordusunun son iki il ərzində Suriyanın şimalında uğurla həyata keçirdiyi "Fərat qalxanı" və "Zeytun budağı" hərbi əməliyyatları nəticəsində 312 min qaçqına öz doğma yurtda qayıtmaq nəsis olub.

S.Soylu vurğulayıb ki, geri qayıdan qaçqın ailələri üçün təhlükə yoxdur. Onun sözlərinə görə, Türkiyə

ordusunun Suriyanın şimalında apardığı antiterror əməliyyatları nəticəsində yaradılan zonalarda hazırda sabitlik və təhlükəsizlik hökm sürür.

Nazir bildirib ki, hazırda Türkiyədə, ümumilikdə, 364 mindən çox suriyalı qaçqın məskunlaşıb. Qonşu ölkələrdən Türkiyə ərazisinə qeyri-qanun yolla daxil olan miqrantlar buradan, adətən,



Avropa ölkələrinə getməyə cəhd edirlər. Türkiyədə bu ilin əvvəlindən 6523 qeyri-qanun miqrant aşkar olunaraq həbs edilib.

Bu arada Suriyanın İdlib şəhərində ağır terror hadisəsinin baş verməsi barədə məlumat yayılıb. Xəbərdə deyilir ki, şəhərdə əhəlinin sıx yaşadığı Kusun küçəsində iki minalanmış

avtomobilin partladılması nəticəsində 16 nəfər ölüb, 85 dinc sakin yaralanıb.

İdlib şəhərinin Mülki Müdafiə İdarəsindən "Anadolu"nun müxbirinə bildiriblər ki, İdlibdə baş verən partlayış yanğına səbəb olub. Yanğın tezliklə söndürülüb.

M.HACIXANLI,
"Xalq qəzeti"

Ştatlar koalisiyası Donald Trampı məhkəməyə verib



□ **Kaliforniyanın baş prokuroru Xavier Becerra Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Maine, Merilend, Miçigan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Nyu-York, Oregon, Vircinya da daxil olmaqla, ümumilikdə 16 ştatdan ibarət koalisiyanın adından ABŞ Prezidenti Donald Trampın elan etdiyi fəvqəladə vəziyyətin ləğv edilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb. Baş prokuror həmçinin Meksika ilə sərhəddə tikiləcək divarın maliyyələşdirilməsini təcili dayandırmağı tələb edib.**

İddiəların fikrincə, Donald Tramp Meksika sərhədində fəvqəladə vəziyyəti elan etməklə əslində Konqresdən yayınaraq narkotiklərlə mübarizəyə, hərbi quruculuğa və hüquq-mühafizə orqanlarına ayrılan vəsaiti sərhəd divarının tikintisinə yönəltmək məqsədi güdür.

Ölkə başçısına qarşı çıxan ştatlar koalisiyası, qanunsuz miqrasiya böhranını bəhanə gətirərək ölkədə fəvqəladə vəziyyət rejimi təbiiq edən və bu yolla sərhəd divarının tikintisinə nail olmağa çalışan Amerika liderinin fəaliyyətini "qanunsuz sxem" adlandırır.

İddiada həmçinin bildirilir ki, ABŞ prezidentinin federal maliyyələşdirmə bölgüsünün dəyişdirilməsinə səlahiyyəti yoxdur, çünki xərclərə Konqres nəzarət edir.

Fevralın 15-də ABŞ prezidenti bəyan etmişdi ki, Meksika sərhədindəki vəziyyətlə bağlı fəvqəladə vəziyyət rejimi təbiiq edəcək.

Fəvqəladə vəziyyət rejimi isə prezidentə böhranla mübarizə aparmaq üçün geniş səlahiyyətlər verir.

Baş prokuror Xavier Becerra CNN televiziyasına müsahibəsində bildirib ki, iddiaçı ştatlar Donald Trampın qəbul etdiyi bu qərarın, həmçinin, Amerika xalqına və yardım adı altında xarici dövlətlərə ayrılan pulların oğurlanmasının dayandırılması üçün sonadək mübarizə aparacaqlar.

Yeri gəlmişkən, ABŞ və Meksika arasında divarın tikilməsi ətrafında gedən mübahisələr Birləşmiş Ştatlar tarixində hökumətin ən uzun müddətə öz işini dayandırmasına səbəb olmuşdur. Donald Tramp divarın tikintisinə 5 milyard dollar ayrılmasını tələb etmiş, lakin Konqres yalnız 1,375 milyard dollar ayrılmasına razılıq vermişdi.

Rövşən ATAŞİYEV,
"Xalq qəzeti"

Fevral ayında neftin qiyməti artmaqda davam edəcək

□ **Ekspertlər bildiriblər ki, fevral ayında dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edəcək. Hasilatı ilin sonunadək azaltmaq barədə razılaşma isə OPEC-in mart ayında Bakıda keçiriləcək iclasında müzakirə olunacaq.**

Hazırda birjalarda vəziyyət belədir: Londonun "ICE" birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 66,50,



Nyu-York Əmtəə Birjasının məlumatına görə, ABŞ-in "WTI" markalı neftinin bir bareli 56,70, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 68,15 dollardır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

polad təbəqələrin satılınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsbəqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı

məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 22-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici diləki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, "Çinar plaza", 24-cü mərtəbə. Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

Hava proqnozu

☞ **Fevralın 20-də**
☞ **Bakıda və Abşeron yarımadasında** yağının şəhər tədricən kəsiləcəyi, gün ərzində dəyişən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Müləymin şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 1 dərəcə səxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə səxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

☞ **Naxçıvan Muxtar Respublikasında** bəzi yerlərdə ararib əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə səxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə

yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə səxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə səxta olacaq.

Son beş ildə 500 min uşaq silahlı münafişlərin qurbanı olub



□ **"Uşaqları qoru" beynəlxalq humanitar təşkilatının yaydığı hesabat görə, son 5 ildə dünyanın müxtəlif bölgələrində baş verən silahlı münafişlər nəticəsində 500 min uşaq öldürülüb. Bu, münafişlər zonalarında hər il 100 min, gündəlik isə 300 azyaşlının həlak olması deməkdir. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.**

Hesabatə əsasən, Əfqanıstan, Yəməni, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Mali, Nigeriya və Somali uşaq ölüm hallarının ən çox rast gəlinirdi ölkələr sırasındadır. Məhz bu ölkələr 2017-2018-ci illərdə ən qızgın münafişlər ocaqları olub.

Bildirilir ki, həyatını itirən azyaşlılar təkə silahlı atışmalar nəticəsində ölənlər deyil. Onların bir çoxu silahlı münafişlər zonalarında hökm sürən aclıq və səfəlt, xəstəliklər, tibb müəssisələrinin və müxtəlif dərman, ərzaq qıtlığı nəticəsində ölürlər.

Hesabatda qeyd edilir: "Ölən uşaqların beşdəbəri 5 yaşına çatmayanlardır. Silahlı münafişlərin şiddətlənməsi və əhatə dairəsinin genişlənməsi, həmçinin uşaqların hüquqlarının pozulması halları da ölümlərin artmasına təsir edir".

Təşkilatın hesabatında qeyd olunur ki, uşaqlardan başqa, son beş ildə münafişlər zonalarında 175 min nəfər döyüşçü həlak olub.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Stavropolda fəvqəladə vəziyyət

□ **Rusiyanın Stavropol vilayətində fəvqəladə vəziyyət elan edilib. Burada küləyin sürəti saniyədə 30 metrə çatır.**

Yalnız Stavropolda sutka ərzində güclü külək nəticəsində onlarla elektrik dirəkləri və ağaclar aşılıb, evlərin dam örtükləri qopub. Yerli hakimiyyət orqanları məcbur olub fəvqəladə vəziyyət elan ediblər.

Kislovodskda isə ağaclar avtomobillərin üstünə aşılıb. Xəsərat alan olmayıb.



Qəzənfər QASIMOV, "Xalq qəzeti"

"Azerbaijan Rigs" MMC

öz əmlakının bazar qiymətinin Azərbaycan Respublikası Vergi Məcəlləsi və Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tələblərinə uyğun olaraq müəyyənləşdirilməsi xidmətlərinin satılınması məqsədilə təkliflər sorğusu elan edir

Təkliflər Bakı şəhəri, Nizami küçəsi 1/3 ("Nizami Plaza" 10-cu mərtəbə) nömrəli ünvana təqdim olunmalıdır. Əlaqə telefonu- 012-505-72-50.

Tender komissiyası

Quba Rayon Mərkəzi Xəstəxanası

2019-cu ildə mühafizə xidmətinin satılınması üçün kotirovka sorğusu elan edir

Maraqlanan təşkilatlar (023) 335-29-58 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 27 fevral 2019-cu il saat 15.00-dək qəbul olunur.

Təklif zərfləri 28 fevral 2019-cu il saat 15.00-da açılacaqdır.

Allah rəhmət eləsin

"Azərsu" ASC-nin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovu əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 600

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00